

# RƏQƏMSAL MARKETİNQ

Azərbaycanda mövcud olan ən əhatəli rəqəmsal marketing təlimlərindən O birinə xoş gəlmisiniz. SEO (Axtarış Sistemi Optimizasiyası), YouTube Marketingi, Facebook Marketingi, Google Ads, Google Analytics və daha çoxunu əhatə edəcəyik! Praktiki metodika ilə öyrəndiklərinizi tətbiq edərək təkmilləşdirin.

## ÖYRƏNMƏYİN ƏN YAXŞI ÜSULU ETMƏKDİR.

Təlimin hər bölməsinə daxil edilmiş layihələr, praktiki tətbiqlər təlimi olduqca interaktiv edir. Bütün əsas marketing kanallarında bir işi sıfırdan onlayn olaraq necə qurmağı və inkişaf etdirməyi addım-addım öyrənəcəksiniz. Ən əsas rəqəmsal marketing mövzularını əhatə edən və nəzəri mühazirələrlə yanaşı praktiki fəaliyyətlərdən ibarət olan masterclass sizə qısa zaman ərzində bu sahədə böyük inkişaf yolu keçməyinizə kömək edəcək.

## TƏLİM KİMLƏR ÜÇÜNDÜR?

### MARKETOLOQLAR

Rəqəmsal Marketing sahəsində çalışan və ya bu sahədə karyera hədəfləyən şəxslər

### VEB SAYT SAHİBLƏRİ

Trafik və satış əldə etməkdə çətinlik çəkən veb sayt sahibləri

### SAHİBKARLAR

Biznesini rəqəmsal dünyada inkişaf etdirməklə satışlarını artırmaq istəyən sahibkarlar

### DİREKTORLAR

### VƏ YA MENECERLƏR

İşçilərini korporativ təlimlərlə inkişaf etdirmək istəyən direktorlar və ya menecerlər

### FRİLANSERLƏR

Yüksək ödənişli frilansinq bacarıqlarını əldə etməklə uzaqdan (remote) işləməyə başlamaq istəyən şəxslər

# MÖVZULAR ƏHATƏ EDƏCƏK

## SEO

Axtarış Sistemi Optimizasiyası – Vebsaytınıza trafik gətirməyin ən optimal və xərcsiz yolu SEO-dan (ASO) keçir.

## GOOGLE ADS

Google reklamlarını ətraflı şəkildə öyrənməklə biznesinizin və ya vebsaytınızın daha çox tanınmasına şərait yaradacaqsınız! Bundan əlavə təlimin sonunda “Google Ads” beynəlxalq sertifikatını asanlıqla əldə edib Rəqəmsal Marketing sahəsində karyera imkanlarınızı genişləndirə bilərsiniz.

## FACEBOOK ADS

Son zamanlar Facebook reklamlarının effektivliyi hamıya məlum olmuşdur. Bununla da, demək olar ki, Facebook reklamlarından istifadə etməyən bizneslər rəqabətə tab gətirə bilmir. Facebook reklamlarını ətraflı öyrənməklə rəqiblərinizi üstələyə bilərsiniz.

## GOOGLE ANALYTICS

“Heç bir data önəmsiz deyil” deyə bir söz eşitmişdiniz? Google Analytics-in əsaslarını öyrənməklə müştəriləriniz və potensial müştərilərinizlə əlaqədar məlumatları daha effektiv şəkildə analiz edə və qərar qəbul etmək üçün nəticələr çıxara bilərsiniz.

## YOUTUBE MARKETİNQİ

Öyrənəcəyiniz praktiki yollarla YouTube reklamlarınızı daha effektiv etməklə yanaşı, YouTube-da videolarınızın daha çox izlənməsinə şərait yaradacaqsınız.

## KOPİRAYTİNQ

Yazılarınızı daha cəlbedici və maraqlı etməklə həm müştərilərin diqqətini cəlb edə, həm də şəxsi bloqunuza daha çox oxuyucu qazandıra bilərsiniz.

Təlim həftədə 2 dəfə, 2 saat olmaqla 3 ay müddətində davam edəcək. Təlimin sonunda bütün onlayn marketing kanallarında marketing strategiyalarınızı inamla həyata keçirəcəksiniz.

 +994 70 570 30 30

 [www.marketingmasterclass.az](http://www.marketingmasterclass.az)

 Cəfər Cabbarlı 44, Caspian Plaza 1 / 5

 **MARKETING**  
MASTERCLASS